


PwC Azerbaijan Times

37 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Vergi məəcəlləsinə dəyişikliklər
- 2017-ci il Vergi Məcəlləsinə dəyişikliklər barəsində məlumatlandırma sessiyası



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2016 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşımırıq.

Vergi məəcəlləsinə dəyişikliklər

23 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalamışdır. Qeyd edilən dəyişikliklər 2017-cı ilin yanvarın 1-dən qüvvəyə minəcəkdir.

Mühüm dəyişiklikləri diqqətinizə çatdırırıq.

Transfer qiyməti

Vergi Məcəlləsinə transfer qiyməti konsepsiyası daxil edilmişdir.

Transfer qiyməti aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlara tətbiq ediləcəkdir:

- rezident şəxslər qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında;
- qeyri-rezidentin daimi nümayəndəliyi ilə qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı bölməsi arasında;
- rezident və (və ya) qeyri-rezidentin daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkədə təsis edilmiş

(qeydiyyatdan keçmiş) subyektlər arasında

Bu zaman əməliyyatın faktiki dəyərindən asılı olmayaraq mənfəət (gəlir) vergisi transfer qiyməti hesablanacaq.

Transfer qiyməti aşağıdakı metodologiyadan istifadə etməklə müəyyən edilməlidir:

- Sonrakı (təkrar) satış qiyməti;
- Dəyərin toplanması;
- Rentabellik üsulu;
- Mənfəətin bölgüsü.

Qeyd edilən metodlar o halda istifadə edilə bilər ki, ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmasın və ya malların digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmasın.

Eyni zamanda transfer qiyməti tətbiq edilən təqvim ili ərzində ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair vergi ödəyicisi vergi orqanına məlumat təqdim etməlidir.

PwC Azerbaijan Times

37 sayılı Buraxılış

Vergi öhdəliyinin müəyyənləşdirilməsi

Vergi ödəyicisi əməliyyatın dəyəri 10.000.000 (on milyon) manat və daha çox olan əməliyyatlar barəsində öz vergi öhdəliyinin əvvəlcədən müəyyən olunması məqsədi ilə vergi orqanına müraciət edə bilər. Bu müraciət üçün 500 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

Ödəmə mənbəyində tutulan vergilər

Güzaştli vergi tutulan ölkələrə ödənişlərin vergiyə cəlb edilməsi

Güzaştli vergi tutulan ölkələrdə təsis edilmiş subyektlərə birbaşa və dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab olunmaqla Azərbaycanda ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb ediləcəkdir. Hər il üçün güzaştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müəyyən ediləcəkdir.

Elektron pul kisələrinə köçürmələr

Rezidentlər tərəfindən qeyri-rezidentlərə məxsus elektron pul kisələrinə köçürülən məbləğlərdən banklar və poçt rabitəsinin milli operatoru 10% miqdarında ödəmə mənbəyində vergi tutmalıdırlar. Elektron ticarət haqqında qanuna edilmiş dəyişikliyə görə, elektron pul kisəsi elektron ödənişləri həyata keçirməyə imkan verən (bank və ya kredit təşkilatı sayılmayan) proqram təminatıdır.

Əlavə dəyər vergisi

Kənd təsərrüfatı mallarının ƏDV-yə cəlb olunması

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ƏDV yalnız ticarət əlavəsinə tətbiq ediləcəkdir.

ƏDV ödəməkdən azad edilmə

Aşağıdakı əməliyyatlardan 2017-ci ilin yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaqdır:

- buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı;
- ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamaşdırma tədbirləri çərçivəsində qeyri-ışlak (toksik) aktivlərin təqdim edilməsi;

əvvəlcədən

- quş ətinin satışı.

ƏDV-nin geri qaytarılması

ƏDV-nin geri qaytarılması üçün (ərizə verildiyi vaxtdan hesablanan) 45 günlük müddət azaldılaraq 20 gün müəyyən edilmişdir.

Maliyyə institutlarına dair əmələtmə tələbləri

Vergi Məcəlləsinə edilən dəyişikliklərlə maliyyə institutlarında vergi monitorinqinin keçirilməsinə dair müddəalar daxil edilmişdir.

Maliyyə institutları məlumat mübadiləsinə nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, maliyyə əməliyyatları barədə elektron hesabatlar təqdim etməklə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına məlumat təqdim etməli olacaqlar.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasının ƏDV-yə cəlb edilməsi

ƏDV-nin məqsədləri üçün qeydiyyatla alınmayan qeyri-rezidentdə elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə ödənişlər ƏDV-yə cəlb ediləcəkdir.

Əgər bu zaman vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə bu xidmətlərə görə (ölkə hüddudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifariş xidmətləri istisna olmaqla) ödənişlər aparılarsa ödənişi aparən yerli bank qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablamalı və alıcının vəsaiti hesabına büdcəyə ödəməlidir. Bu cür ƏDV məbləği əvəzləşdirilməyəcək.

Nağdsız əməliyyatlar

Hesabdan pul vəsaitlərinin nağd qaydada çıxarılması

Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanacaq.

Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatlara görə maliyyə sanksiyaları

Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (iş, xidməti) təqdim edən vergi ödəyicisinə bir sıra maliyyə sanksiyaları tətbiq ediləcəkdir.

PwC Azerbaijan Times

37 sayılı Buraxılış

Nağdsız hesablaşmalar haqqında qanuna (23 dekabrda imzalanmışdır) əsasən nağd qaydada həyata keçirilən əməliyyatlar aşağıdakı məbləğlərlə məhdudlaşdırılmışdır:

- Təqvim ayı ərzində ümumi məbləği 30,000 manatadək-ƏDV məqsədləri üçün qeydiyyatda alınmış vergi ödəyiciləri, habelə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai işə fəaliyyəti ilə məşğul vergi ödəyiciləri üçün;
- Təqvim ayı ərzində ümumi məbləği 15,000 manatdakək - digər vergi ödəyiciləri üçün.

Könüllü vergi açıqlaması

Könüllü vergi açıqlaması o hala şamil edilir ki, səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən hallar vergi orqanlarına könüllü olaraq bəyan edilir.

Könüllü vergi açıqlaması zamanı təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği (yəni maliyyə sanksiyası tətbiq edilmədən) büdcəyə ödənilir.

Elektron qaimə-faktura

Sahibkarlıq fəaliyyəti subyektləri arasında malların işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı qaimə-fakturaların elektron qaydada təqdim edilməsi öhdəliyi müəyyən edilmişdir.

Elektron qaimə-fakturaların tətbiq edilməsi aşağıdakı müddətlərdən sonra tələb ediləcəkdir:

- 2017-ci il 1 aprel tarixdən - ƏDV məqsədləri üçün qeydiyyatda alınmış vergi ödəyiciləri, habelə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai işə fəaliyyəti ilə məşğul vergi ödəyicilər üçün;
- 2018-ci il 1 yanvar tarixdən -bütün digər vergi ödəyiciləri üçün.

Aksiz vergisi

Minik avtomobillərinə, yaxtalara və digər vasitələrə tətbiq edilən aksiz vergisinin dərəcələri artırılmışdır.

2017-ci il Vergi Məcəlləsinə dəyişikliklər barəsində məlumatlandırma sessiyası

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər birmənalı qarşılanmamışdır. PwC Azərbaycanın Vergi Məcəlləsinə edilmiş 2017-ci ildə qüvvəyə minəcək dəyişikliklərlə bağlı məlumatlandırma sessiyası 10 yanvar 2017-ci ildə baş tutacaqdır. Tədbir saat 9:00-dan 13:00-dək Bulvar oteldə keçiriləcəkdir. Biz bu dəyişikliklərin yaratdığı imkanlar və çətinliklər barəsində öz mövqeyimizi təqdim edəcəyik.